

T.ü.f.d., dos. Gözalova Solmaz

Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının doktorantı

Azərbaycan Dövlət İqtisad Universitetinin

«Beynəlxalq münasibətlər» kafedrasının dosenti

solvaz.gozalova@mail.ru

AXC-nin SİYASİ HƏYATINDA NEFT AMİLİ VƏ MÜASİR AZƏRBAYCAN RESPUBLİKASININ ENERJİ SİYASƏTİ

Açar sözlər: İmparrialist, xammal, neft, ehtiyat, ərazi

Key words: Imperialist, raw material, oil, reserve, territory

Ключевые слова: империалист, сырье, нефть, запас, территория

İmparrialist dövlətlərinin planlarında neft Bakısı Cənubi Qafqaza sahib olmaq üçün əsas strateji baza kimi nəzərdə tutulurdu. Digər tərəfdən onlar üçün Bakı ən mühüm xammal bazası, bütövlükdə isə bütün Şərqi təsir edərək, ona sahib olmaq üçün bir açar rolu oynayındır.

Əlbəttə, Sovet Rusiyasına rəhbərlik edən V.İ.Lenin yeni Rusiyam keçmiş Rusiya imperiyasını sərhədlərində saxlamaq məqsədində sadıq idi və bu plan beynəlmiləlçilik bayraqı altında yerinə yetirməkdə davam edirdi.

Bakı neftini öz əlində saxlamaq üçün Sovet Rusiyası Xarici İşlər Nazirliyi Almaniya ilə tacili əlaqə yaradaraq, 1918-ci ildə bağlanmış Brest-Litovsk sülh müqaviləsinə Almaniya üçün çox olverişli əlavə etməyi təklif etdi: Rusiya hökuməti avqustun (1918) 27-də Almaniyaya bildirdi ki, əgər Almaniya öz müttəfiqi Türkiyəni Bakını zəbt etmək cəhdindən cəkidirsə (Bakı quberniyası Rusiyadan tərkibində qalmış şərtlə) Rusiya hökuməti Bakı neftinin 14 hissəsinin Almaniyaya verilməsinə tömən edəcəkdir. Sonrakı hadisələr Rusyanın bu planının reallaşmasına imkan vermedi, Azərbaycanda müstəqil Xalq Cümhuriyyəti hakimiyəti (1918-1920) yaradıldı.

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin (1918-1920) neft siyasəti 1918-ci ilin 5 oktyabrında qəbul edilmiş «Neft sonayesinin yenidən milliləşdirilməsi haqqında qərar» ilə müəyyən edildi. Həmin qərarın 4-cü maddəsində deyilirdi: bütün neft ehtiyatları hökumətin ayrıca qərarına qədər onun sərəncamında qahr və sahibkarların mühafizəsinə verilir. Ticarət Nazirliyinin icazəsi olmadan bu neftin ölkədən çıxarılması qadağandır. Bununla belə Xalq Cümhuriyyəti hakimiyəti dövrü İngiltərə hərbi komandanlığı tərəfindən bu masselədə özbaşınlıq hallan olmuşdur [12, s.114-118].

Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq hakimiyəti dövründə (1918 may - 1920 aprel) Bakı nefti yenidə yaranmış müstəqil dövlətin müdafiə xərcləri üçün mənbə oldu. 1919-cu ilin dövlət bütçəsində hərbi xərclər bütçənin 24 faizini təşkil edirdi: 1919-cu ildə Azərbaycan milli ordusunda aviasiya dəstəsi yaratmaq işinə başlandı. Həmin il Avropanın ali məktəblərində təhsil almaq üçün Azərbaycandan dövlət hesabına təminat ilə 100 nəfər gənc göndərildi. Göstərilən ildə Azərbaycan ordusu üçün 3 zirehli qatar, 4 hərbi təyyarə, 6 zirehli avtomobil və digər silah növləri alınmışdı. 1919-cu ilin sonunda milli ordu 40 min nəfərlək şəxsi heyət malik idi.

1918-ci ilin noyabrın 16-da Türkiyənin ordu hissələri Bakını tərk etməli oldular (Türkiyə I dünya müharibəsində Almaniyadan müttəfiqi idi və müharibə Almaniya ittifaqı məğlub olmuşdu) Bakıya yenə də İrədan (Xəzər vasitəsilə) İngilis hərbi hissələri, bu dəfə general Tomsonun rəhbərliyi altında daxil oldu. Bakı neftini sahib olmaq üçün buraya ingilis mühəndisləri də gətirilmişdi. Bakının Bibi-Heybat ərazisində ingilislərin neft kompaniyası öz işinə başlamışdı. Kompaniyanın başçısı general Allen idi.

Bütün bu hadisələr İngiltərənin Qafqazda «İkinci Hindistan» yaratmasına şəraflı yetişəcəyindən xəbər verirdi: Sovet Rusiyası parçalanma ərefəsində idi və onun Yaxın Şərqi hadisələrə müdaxilə etməyə gücü və imkanı catmırı.

1922-ci ilin aprelində çağırılmış beynəlxalq Cenuya konfransında (34 ölkənin nümayəndəsi iştirak edirdi) «Rus nefti» adı altında müzakirəyə çıxarılmış massələ Bakı nefti massəlesi idi. Bu məsələnin müzakirəsi onun iştirakçıları olan dövlətlərin şirkətlərinin həmin neftin onlar tərəfindən çar Rusiyası dövründə çıxarıldığı ərazilərin onlara icarəyə verilməsi məsəlesi kimi nəzərdə tutulurdu.

Halbuki, bolşeviklər Şimali Qafqazı və Zaqafqaziyani zəbt etdikdən sonra xarici şirkətlərin

sahibkar olduqları bütün neftli ərazilər milliləşdirilmişdi və 1921-ci ildə Qafqazda 1913-cü ildə çıxarılmış neftin 43%-ə qədəri miqdardında (4100 min tona) neft çıxarılmışdı [12, s.35, 20]. Buna görə də Genuya konfransına göndərilmiş Sovet nümayəndə heyətinin başçısı Krasin bildirmişdi ki, xarici konsepsiyalara yalnız 3000 hektar neftli ərazi icarəyə verilə bilər.

Bələliklə, Qərbi dövlətlərinin çar Rusiyası ərazisində vaxtilə icarəyə götürdükləri neftli sahələrin özlərinə qaytarılması məsələsi həll edilmədi və Genuya konfransı müvəffəqiyyətsizliyə uğradı.

Sovet Rusiyası dövlətinin Genuya konfransına göndərdiyi nümayəndə heyəti 5 nəfər tam hüquqlu və 6 nəfər müşavirəçi nümayəndədən ibarət idi və Nəriman Nərimanov ikinci qrupa daxil idi. Genuya konfransında Nəriman Nərimanov Bakı nefti və tərksiləh məsələləri üzrə çıxış etmişdir. Genuya konfransı və ondan sonra çağırılmış Qaaqa (Haaqa) konfransı neft məsələsi üzrə nəticəsiz qurtardı, imperialist dövlətlər neft məsələsi haqqında razılığa gəlib vahid cəbhədən çıxış edə bilmədilər, lakin əcnəbi neft baronları keçmiş çar Rusiyası ərazilərində olan neft yataqlarını icarəyə götürmək fikrindənən ol çökmədiilər.

1920-1922-ci illərdə formal müstəqilliyyə malik olan Azərbaycan SSR Neft Sənayesi 1920-ci ilin 24 mayında yenidən milliləşdirildi. Moskva A.Serebrovskini Azərbaycan Neft Komitəsinə sədr göndərdi, 1920-ci ilin aprelin 30-da neft çənləri ilə dolu ilk neft karvanı Bakıdan Astraxana göndərildi. Sovet Rusiyası hökuməti Bakı neftinin üzərində tam hüquqlu sahibkar kimi hərəkət etdi.

1922-ci ildə Moskvalı müəllif R.I.Berzin «Neft uğrunda dünya mübarizəsi» (Мировая борьба за нефть) adlı əsəri ilə çıxış etdi və qızılıyətənə göstərdi ki, Sovet Rusiyası ərazilərində istehsal edilən neftin hazırlığı dövrədə xarici imperialist şirkətlərinə icarəyə verilməsi Rusiya iqtisadiyyatını ölüma məhkum etmək deməkdir [10, s.4].

Azərbaycanda 1920-ci ilin mayın əvvəlində «müstəqil» Sovet Respublikasının yaradılması ilə əlaqədar olaraq əcnəbi “baronlar” Bakı neftinə içəridən nail olmaq üçün Çar Rusiyası dövründə imzalanmış müqavilələrə də əl atıldılar. Hələ 1911-ci ildə Bakıda «Nobel qardaşları» şirkəti ilə BŞ-in məşhur neft şirkəti olan «Standart Oyl»un başçısı Rokfeller arasında əlaqələr yaradılmışdı. ABŞ-in «Standart Oyl» şirkətinin Fransada faaliyyət göstərən təsti 1920-ci ilin əvvəlində Azərbaycan Xalq Cumhuriyyəti hökuməti ilə Bakıda istifadə edilmiş neft sahələrinin 6 milyon franka alınması haqqında müqavilə bağlanmışdır [11, s.23].

Azərbaycan nefti hesabına Bakıda milyonlara sahib olmuş erməni kapitalının nümayəndələri olan Mantasevlər, Qukasovlər, Lianozovlər, Şibayevlər, Mirzəyevlər (Mirzoyan) Avropaya mühacirət edərək, Bakı neftini yenidən qarət etmək arzusu ilə yeni imkanların əldə edilməsini gözləyir və bu haqda baş sindirildilər. Hələlik isə gündəlikdə ən yaxın vəzifə Bakı neftini baykot etməkdən ibarət idi. Bunun üçün diplomatiya, iqtisadi sanksiyalar, siyasi uydurmalar, hər cür xəyanətlər işə salılmışdı, Bakı neftində müharibə elan edilmişdi.

Bakı neftinə qarşı ermənilərin bu müharibəsi hər şəyden əvvəl Azərbaycan xalqına qarşı müharibə idi, Bakının erməniləşdirilməsi üçün olan müharibə idi. Burada onu da demək yerinə düşər ki, Azərbaycan xalqına həmişə sadıq olmuş Nəriman Nərimanov 1920-1923-cü illərdə Bakı şəhərinin icra aparatlarında ermənilərin və rusların geniş məskən saldıqları dövrədə azərbaycanlıların geniş təmsil edilməsinə və Azərbaycan dilinin idarəciliyində işlənməsinə nail olmaq üçün çox böyük fəaliyyət göstərmişdi və Bakının erməniləşdirilməsinin qarşısını müyyəyen qədər almağa nail olmuşdu [5, s.24-25; 2, s.78-89; 1, s. 32-41].

N.Nərimanov 1923-cü ildə SSRİ Mərkəzi İcrayıyyə Komitəsinə növbə ilə 4 şədrindən biri vəzifəsində işlədi dövrə Azərbaycan Respublikası Xalq Komissarlar Şurası sədrı Qəzənfər Musabəyova göndərdiyi maktublarında birində həmin «neft fondu» hesabına alman vəsaitin xərclənməsi haqqında yazmışdı: «yoldaş Musabəyov, mənçə fikrim aydın: neftin əvəzinə alman vəsait Azərbaycanın yalnız maarif və səhiyyəsinə xərclənməlidir» [6, s.37].

Azərbaycanın güclü bir sərvəti olan neftin ölkə həyallində rolü məsələsi xalqımızın görkəmlı şəxsiyyətlərinin həmişə döndürdürülmüşdür. Azərbaycan Sovet Respublikasının 1922-1929-cu illərdə Mərkəzi İcrayıyyə Komitəsinin sədr (faktiki olaraq prezidenti) olmuş Səmədəga Ağamalı oğlu (1867-1930) Azərbaycan neftinin böyük iqtisadi amil olması ilə yanaşı, bəzi hallarda Azərbaycan xalqı üçün «baş ağrısı» da götirdiyini söyləmişdir. Bu «baş ağrısı» xaricilərin bədnəm əməlləri nəticəsində baş verirdi. O, Sovet Azərbaycanının Moskvadan tam asılı vəziyyətə düşməsində neftin varlığını

nəzərdə tutaraq, yazımuşdır: «Bizim Azərbaycanın alın yazısını torpağın üstü deyil, altı təyin edir. Bu neft burada qaynادıqca, biz ona deyil, o bizi komanda edəcəkdir. Bu çıxan neftdən bizim istifadə payımız bir idarə lampasının yanacağı qədərdir. Amma bütün Rusiyada həyat bu neftə görə uyğunlaşdırılmışdır. Nə yaziq ki, bu iki məmlekətin talyətini bu qara camur bir-birinə yapışdırılmışdır». Azərbaycanın görkəmlə siyasi xadimi və idibi Nəriman Nərimanov 1922-ci ilin aprelində çağırılmış Genuya beynəlxalq konfransında Bakı nefti və tərksiləh məsələləri üzrə müzakirələrə çıxış etmişdir. Həmin konfransda daha çox «Rus nefti» üslubu işlənəcə də N.Nərimanov Hollanda və İngiltərə neft şirkətlərinin Bakı neftinə sahib çıxmış (guya icarə yolu ilə) haqda tekliflərini radd etmişdi.

Məlumdur ki, Azərbaycanda Sovet Hökumətinin ilk illərində (1920-1922) Nəriman Nərimanov Azərbaycan İngiləb Komitəsinin sədri və hökumət başçısı olduğu dövrədə Respublikada müəyyən qədər yüksəl qalmış xam nefti xarici ölkələrə sataraq əhalinin ağır iqtisadi vəziyyətini yüksəlkösdürmək mümkün idi. Lakin Azərbaycan Şimalda general Denikinin ordusu, qarbdə menşevik Gürcüstanı, Cənubda erməni daşnaklar tərəfindən müasir vəziyyətində olduğu üçün bunu imkan yox idi. Həmin dövrədə Nəriman Nərimanov Rusiya Federasiyası hökuməti başçısı Vladimir Leninə müraciət edərək bu neftin Rusiyasının vasitəçiliyi ilə bir hissəsinin xaricə satılmasına nail olmuşdur.

Göründüyü kimi neftlə zəngin olan Azərbaycanın öz neftini xaricə çıxarmaq məsələsi hələ XX əsrin əvvəllərində çətin bir məsələ idi. Azərbaycan rəsmi olaraq SSRİ-nin tərkibinə qatıldıdan (1923-cü ilin ilk günlərindən) sonra Bakı nefti tamamilə çoxmillətli Sovet dövlətinin sərt nəzarəti altına keçdi.

Azərbaycan öz müstəqilliyyini elari etdiyindən (18 oktyabr 1990) sonra ölkənin ən zəngin sərvəti olan neftin məqsədyönlü istifadəsi məsələsi xüsusi əhəmiyyət kəsb etməyə başladı. Heydər Əliyevin işlayıb hazırladığı neft strategiyası her şəyden avval bu məqsədə xidmət etmişdir.

Xəzər dənizi dönyada (Fars körfəzi və Sibirdən sonra) ən böyük neft hövzəsidir və onun ekvatoriyanın 200-dən çox neft yatağının 145-ə qədəri dənizin Azərbaycan sektorundadır. 1782-ci ildə Bakıda olmuş məşhur ingilis səyyahı Forster «Bakıda neft» adlı əsərində Bakının qara neftini şah və taca bərabər xəzinə adlandırmışdır [3].

Müasir dövrədə neft əsas enerji mənbəyi olduğu üçün neftlə zəngin ölkələr öz daxili və xarici siyasetlərinə neftlə tənzimləyirlər. Neftlə zəngin olan belə ölkələrdən biri sayılan Azərbaycanın 1994-cü ilə qədər neft strategiyası olmamışdır. Amerikanın məşhur «Washington Post» qəzeti 1997-ci ilin sentyabrında yazmışdı: «1900-cü ildən dördüncü aparıcı neft istehsalçısı olan Azərbaycan, yenə də əfsanəvi sərvətlər məməkəti hesab edilir» [4].

Heydər Əliyev 1993-cü ildə ikinci dəfə xalqın arzusunu və tələbi ilə Azərbaycan Respublikasında hakimiyəti goldiyi dövrən başlayaraq dövlətin neft strategiyasını işləyib hazırlanmağa başladı və 1994-cü ildə «Əsrin müqaviləsinin» imzalanmasına nail oldu. «Böyük uzaqgörənliliklə işlənib hazırlanmış neft strategiyası Azərbaycanın gələcəyə istiqamətlənən nəhəng inkişaf planıdır» [7, s.48].

Azərbaycan Respublikasının neft strategiyası «Əsrin müqaviləsi» adlanan Beynəlxalq neft kontraktlarından (1994) başlayır. 1994-1995-ci illərdə 5 kontrakt əsasında «Bakı-Tbilisi-Ceyhan» beynəlxalq neft kəmərinin çəkilməsi haqqında qərar qəbul edildi və bunun üçün Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti yaradıldı» (şirkətin təmsilcisi Devid Vudvord). Həmin beynəlxalq neft kəmərinin çəkilişi üçün yaradılmış sponsorlar qrupunda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNS)-50%, «BP»-25,4%, Lukoil-7,9%, Statoil -6,7%, TPNO-5%, İtoču-3% kapital qoyuluşuna malik idilər.

Azərbaycan neftinin geniş miqyasda istehsalı üzrə bağlanmış «Əsrin müqaviləsi» on ildən sonra Azərbaycan XX əsrin sonuna qədər xarici şirkətlərlə 21 neft müqaviləsi bağlamışdır və bu müqavilələr əsasında Azərbaycanın neft sənayesinin inkişafına 60 milyard ABŞ dolları həcmində investisiya qoyulmasına nəzərdə tutulmuşdu.

1994-cü ilin 20 sentyabrında Xəzərin neft ehtiyatlarının birlikdə istifadəsi üçün ABŞ, Böyük Britaniya, Türkiyə, Səudiyyə Ərəbistanı və Norveçin 12 böyük şirkəti ilə «Əsrin müqaviləsi» imzalandı: görülmüş işlər nəticəsində 1997-ci ilin 12 noyabrında ilk neft hasilatına başlandı.

Heydər Əliyevin hazırladığı neft strategiyasının mühüm tərkib hissəsinə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin inşası təşkil edir. Bu əsas ixrac boru kəmərinin uzunluğu 1768 kilometrdir və onun inşasına 4 milyard dollar sərf edilmişdir. Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac kəmərinin

rəsmi açılışı 2006-ci ilin 13 iyununda olmuşdur. Bu açılış ulu öndər Heydər Əliyevin neft strategiyasının böyük təntənəsidir. Həmin beynəlxalq kəmər takca iqtisadi deyil, həm də böyük siyasi strateji əhəmiyyət kəsb edərkən Şərqi ilə Qərbi arasında energetika dəhlizi rolunu oynayır.

Heydər Əliyev demişdir: «Neft strategiyasının uğurla həyata keçirilməsi Azərbaycanın dövlət müstəqilliyinin əsas qarantirlarından biridir». Bu fikrini davam etdirərkən Heydər Əliyev xüsusi olaraq qeyd edir ki, bu tədbir «ABŞ və Azərbaycan arasındaki münasibətləri strateji tərəfdəşlilik səviyyəsinə qaldırır. Xüsusilə Xəzardəki neft yataqları bütün dünyadan diqqətini cəlb etdi». Amerikanın möşhur siyasetçisi - professor Zbignev Bjezinski «Böyük Şahmat taxtası» (1997) adlı kitabında yazmışdır: «Azərbaycan böyük enerji ehtiyatları ilə, həm də geosiyasi planda açar əhəmiyyətlidir. Rusyanın nəzarət etdiyi ərazilərdən yan keçərk çəkilən neft kəmərləri vasitəsilə Qərb bazarları ilə birləşən müstəqil Azərbaycan hem də enerji tələbəti olan öncül dünyə iqtisadiyyatının enerji cəhətdən zəngin Orta Asiya respublikalarına yol tapması üçün böyük magistraldır» [9, s.56-62]. Həmin kitabın digər bir yerində Zbignev Bjezinski yazar: «Müstəqil Azərbaycan Qərbin Kaspi (Xəzər) dənizi hövzəsindən Orta Asiyadan enerji mənbələrinə çatması üçün dəhlizlə ola bilər» [9, s.146].

Azərbaycan Respublikası eləcə də Bakı-Qroznı neft kəməri (1983-cü ildə işə başlamışdır), Bakı-Novorossiysk boru xətti (1997), Bakı-Tbilisi-Ərzurum qaz kəməri (tikilməsi davam etdirilir) vasitəsilə öz yanacağını xarici bazarlara çıxarmaq imkanına malikdir. Strateji nöqtəyi-nəzərdən xaricə neft satmaq üçün paralel neft kəmərlərinin olması xüsusi əhəmiyyət kəsb edir. Buraya eləcə də Bakı-Tbilisi-Axalkalaki-Kars dəmir yolu xəttinin yaxın zamanlarda çəkilməsini də daxil etmək lazımdır.

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti prezidenti Devid Vurvord 2001-ci ilin avqustunda etdiyi çıxışların birində demişdir: «Dünyanın öz enerji ehtiyatlarına görə arxalanmaqdə davam etdiyi bi sonayeni 150 il bundan öncə yaratmış bir ölkə kimi Azərbaycan heç də təsadüfü deyildir ki, yenidən beynəlxalq enerji miqyasında həllədici rol oynamamaq ərzəfəsindədir» [8, s.21]. Bakı-Tbilisi-Ceyhan neft ixracı kəməri 2100-cü ildə dünya bazarlarına 50 milyon ton neft çıxarılmasını təmin edəcəkdir. Bakı neftinin qərəbə ixracı ilə yanaşı Ərzurum-Bakı qaz kəmərlərinin də inşası neft strategiyasının tərkili hissəsi kimi diqqəti cəlb edir.

Bütövlükdə isə Azərbaycan Respublikasının neft strategiyası əsasında həyata keçirilən enerji daşıyıcıları 15 ölkənin 25 iki neft və qaz şirkətləri ilə bağlanmış müqavilələr əsasında 30 il müddətində Azərbaycan Respublikası şərabəsi 6 milyard dollar sərməyə qoyulmasını təmin edəcəkdir. Göstərilən neft və qaz boru kəmərləri, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (Traseka) dünyada Azərbaycanın geosiyasi mövqeyini qat-qat gücləndirmişdir.

Bələdiyə, Heydər Əliyevin bilavasita rəhbərliyi altında hazırlanmış neft və qaz strategiyası Azərbaycan dövləti üçün tarixi əhəmiyyəti olan siyasi bir aktdır və o, ölkəmizin beynəlxalq miqyasda hörmətinə artırır, Azərbaycanın Respublikasının təhlükəsizliyi və gələcək inkişafı üçün böyük təminatdır.

İstifadə olunmuş ədəbiyyat

1. Azərbaycan xalqının siyasi mədəniyyəti. Bakı, 2002.
2. Azərbaycanda dövlətçilik fikri öncəkləri, Bakı, 1996.
3. Əsər 1995-ci ildə Londonda nəşr edilmişdir.
4. "Xalq" qəzeti, 25 sentyabr 1997 il.
5. İsmayılov İsrafil, «Azərbaycanın XX əsrə dövlətçilik siyaseti məsələləri», 1995.
6. İsmayılov İsrafil. Azərbaycan-Türkiyə mədəni əlaqələri XX əsrə. Bakı, 2004.
7. Mehdiyev Ramiz. Heydər Əliyev və müstəqil Azərbaycan dövlətinin neft strategiyası. Bakı, 1999.
8. Rövşən Novruz oğlu. Azərbaycan neft strategiyası xaricə kəşfiyyatların maraq dairəsində və məlli təhlükəsizliyimiz. Bakı, 2001.
9. Zbignev Bjezinski. Böyük şahmat taxtası. Moskva, 2003 (rus dilindən tərcümə).
10. Berzin R.İ., Mirovən borbəya za nefti, Moskva, 1922.
11. İbrahimov M.Ş. Neftçianaya promyshlennost' Azərbaydjana v period imperiializma. Bakı, 1984.
12. Murađaliyeva El'mira. Krovъ zemlyâ - neftъ Azərbaydjana i istoriya. Bakı, 2005.

OIL FACTOR IN THE POLITICAL LIFE OF THE AZERBAIJAN PEOPLE'S REPUBLIC AND THE ENERGY POLICY OF MODERN AZERBAIJAN

Summary

In the plans of the imperialist states, oil was regarded as a key strategic base for the entire East. The oil policy of the Government of the Azerbaijan People's Republic (1918-1920) was determined by the Decision on the Re-nationalization of the Oil Industry, adopted on 5 October 1918.

НЕФТЯНОЙ ФАКТОР В ПОЛИТИЧЕСКОЙ ЖИЗНИ АЗЕРБАЙДЖАНСКОЙ ДЕМОКРАТИЧЕСКОЙ РЕСПУБЛИКИ И ЭНЕРГЕТИЧЕСКАЯ ПОЛИТИКА СОВРЕМЕННОГО АЗЕРБАЙДЖАНА

Резюме

В планах империалистических государств нефть считалась ключевой стратегической базой для весь Восток.

Нефтяная политика правительства Демократической Республики Азербайджана (1918-1920) была определена решением о ренационализации нефтяной промышленности, принятым 5 октября 1918 года.

Нефть в планах империалистических государств считалась ключевой стратегической базой для всего Востока. Нефтяная политика правительства Демократической Республики Азербайджана (1918-1920) была определена решением о ренационализации нефтяной промышленности, принятым 5 октября 1918 года.

Нефть в планах империалистических государств считалась ключевой стратегической базой для всего Востока. Нефтяная политика правительства Демократической Республики Азербайджана (1918-1920) была определена решением о ренационализации нефтяной промышленности, принятым 5 октября 1918 года.

Нефть в планах империалистических государств считалась ключевой стратегической базой для всего Востока. Нефтяная политика правительства Демократической Республики Азербайджана (1918-1920) была определена решением о ренационализации нефтяной промышленности, принятым 5 октября 1918 года.